



«Qeydiyyatata alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat № 2778
02.04.2002-ci il
Nazir
F. F. MƏMMƏDOV

Azərbaycan Respublikası
Milli Bankı
İdarə Heyətinin
18 mart 2002-ci il tarixli
qərarı ilə
təsdiq edilmişdir
Protokol № 06
İdarə Heyətinin sədri
E.S. RÜSTƏMOV

«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
26.03.2002-ci il
Komitənin sədri
K.F. HEYDƏROV

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Valyuta tənziimi haqqında» və «Valyuta tənziimi haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə müvafiq olaraq hazırlanmış və fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına nağd gətirilməsi və Azərbaycan Respublikasından nağd çıxarılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş «fiziki şəxs olan rezidentlər» (bundan sonra rezidentlər), «fiziki şəxs olan qeyri-rezidentlər» (bundan sonra qeyri-rezidentlər), «müvəkkil banklar», «valyuta sərvətləri», o cümlədən, «xarici valyuta», «xarici valyutada qiymətli kağızlar» və «qiymətli metallar» anlayışları «Valyuta tənziimi haqqında» Azərbaycan Respublikası Qanununda şərh edildiyi kimi başa düşülür.

2. Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

2.1. Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər.

2.2. Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə № 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin

gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA-5 №-li forma, Əlavə № 2) ilə rəsmiləşdirilir.

2.3. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği ~~heç bir rüsum ödənilmədən~~ gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər.

Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarılarəkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.

2.4. Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilirlər.

2.5. Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə № 3) əsasında, ~~heç bir rüsum ödənilmədən~~ gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər.

2.6. Rezidentlər tərəfindən adambaşına 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətləri (fond sərvətləri istisna olmaqla) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.

~~Həmin məbləğdən 1.000 (bir min) ABŞ dolları ekvivalentinədək gömrük rüsumu ödənilmədən, 1.000 (bir min) ABŞ dolları ekvivalentindən əlavə 9.000 (doqquz min) ABŞ dolları ekvivalentinədək isə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə gömrük rüsumu ödənilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.~~

2.7. Xarici ölkələrə xidməti ezamiyyətə gedən rezidentlər, həmin şəxsləri ezamiyyətə göndərən təşkilatlara xidmət göstərən müvəkkil bankların təsdiqedicisi sənədlərində (ezamiyyət xərclərinin ödənilməsi barədə bank arayışı, Əlavə № 4) göstərilən məbləğlərdə ezamiyyət və nümayəndəlik xərclərinin ödənilməsi üçün xarici valyuta sərvətlərini ~~gömrük rüsumu ödənilmədən~~ Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilər.

3. Qeyri-rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması

3.1. Qeyri-rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasına nağd şəkildə gətirə bilirlər.

3.2. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən «Sərnişin gömrük bəyannaməsi» (Əlavə № 1) ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə olduqda isə «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (GA-5 №-li forma, Əlavə № 2) ilə rəsmiləşdirilir.

3.3. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği ~~heç bir rüsum ödənilmədən~~ gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər.

Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd çıxarıarkən gömrük orqanlarına «Sərnişin gömrük bəyannaməsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentinədək olduqda) və «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi» (nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən çox olduqda) təqdim edilməlidir.

3.4. Qeyri-rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd şəkildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin qeyri-rezidentə nağd verilməsini təsdiq edən arayış təqdim etməklə Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada müvəkkil banklar vasitəsi ilə Azərbaycan Respublikasından kənara köçürə bilirlər.

3.5. Qeyri-rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərindən yalnız 50.000 (əlli min) ABŞ dolları ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş «Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin verilməsi haqqında» bank arayışı (Əlavə № 3) əsasında, ~~heç bir rüsum ödənilmədən~~ gömrük orqanlarında bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər.

3.6. Qeyri-rezidentlər, onları ezamiyyətə göndərən təşkilatın təsdiqedicisi sənədlərində (ezam olunma barədə əmrədən çıxarış və ya ezamiyyət vəsiqəsi və ezamiyyət haqqının verilməsi barədə kassa məxaric orderinin qəbzi) göstərilən məbləğdə valyuta sərvətlərini ~~gömrük rüsumu ödənilmədən~~ Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilirlər.

3.7. Qeyri-rezidentlər bu Qaydaların 3.3, 3.4, 3.5 və 3.6 yarımbəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, sənəd təqdim edilmədən 1.000 (bir min) ABŞ dolları

ekvivalentinədək valyuta sərvətlərini ~~gömrük rüsumu~~ ~~ödənilmədən~~ Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

4. Yekun müddəalar

4.1. Gömrük orqanlarının məsul şəxsləri rezident və qeyri-rezidentlərə bu Qaydaların tələblərindən irəli gələn şərtlərin qeyri-qanuni yollarla əldə edilmiş vəsaitlərin ölkə ərazisindən tranzit daşınmasının məhdudlaşdırılması məqsədi ilə tətbiq olunduğunu izah edirlər.

4.2. Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası ərazisinə gətirilən valyuta sərvətləri haqqında aylıq məlumatları növbəti ayın 20-dək, gömrük orqanları isə 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə gətirilən valyuta sərvətləri barədə məlumatları 7 gün müddətində müəyyən olunmuş qaydada Milli Banka göndərir.

~~4.3. Valyuta sərvətlərinin ölkə ərazisindən çıxarılması üçün gömrük rüsumları müvafiq ərazi gömrük orqanlarına ödənilir.~~

4.4. Bu Qaydaların müddəalarını pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.

4.5. Bu Qaydalar 10 aprel 2002-ci il tarixdən qüvvəyə minir.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 4, səh. 3) («VneshExpertService» LLC).

Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin 18 fevral 2008-ci il tarixli, 06 nömrəli Protokoluna əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

Sərnişin gömrük bəyannaməsi

- * 16 Yaşına çatmış hər bir şəxs tərəfindən doldurulur.
- * Lazımi cavab uyğun damada [x] işarəsi ilə olunur.
- * Müvəqqəti giriş (çıxış) müddətinin sonuna kimi saxlanılır və qayıdanbaşa gömrükxana orqanlarına təqdim olunur. İtirildikdə bərpa olunmur.

giriş ÇIXIŞ tranzit

1. Şəxs haqqında məlumat

soyadı	adı	atasının adı
		seriya _____ №
daimi yaşadığı ölkə	vətəndaşlığı	pasport
hansı ölkədən gəlib (yola düşdüyü ölkə göstərilir)		hansı ölkəyə gedir (təyinat ölkəsi göstərilir)
Mənimlə həddi-bülüğa çatmamış uşaqlar gedir		sayı
		<input type="checkbox"/> <input type="checkbox"/>
		hə yox

2. Baqaj haqqında məlumat

2.1. Əl yükü də daxil olmaqla müşayiət olunan baqaj Yerlərin sayı	<input type="checkbox"/> <input type="checkbox"/>	2.2. Müşayiət olunmayan baqaj (yük müşayiətedici sənədlər üzrə) Yerlərin sayı	<input type="checkbox"/> <input type="checkbox"/>
	hə yox		hə yox

3. Mallar haqqında məlumat:

Mənim üstümdə və baqajımda bəyannaməyə mütləq daxil edilməsi tələb olunan və sərhəddən keçirilməsi müvafiq səlahiyyətli orqanlar tərəfindən verilmiş icazə sənədləri üzrə həyata keçirilən mallar var.

3.1. İstənilən növdə və vəziyyətdə nağd milli və başqa valyuta, valyuta sərəvətləri, qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış məmulatlar.

Valyutanın, sərəvətlərin və ya məmulatın adı	Miqdarı/sayı	
	Rəqəmlə	Sözlə

3.2. Hər növ silah, sursat, partlayıcı maddələr

hə yox

3.3. Narkotik və psixotrop maddələr	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.4. Qədim əşyalar və sənət əsərləri	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.5. Çap məhsulları və başqa informasiya daşıyıcıları	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.6. Zəhərləyici və güclü təsirə malik maddələr və dərmanlar	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.7. Radioaktiv maddələr	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.8. Flora və fauna obyektləri, onların hissələri və onlardan alınan məhsullar	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.9. Yüksək tezlikli radioelektron qurğular və rabitə vasitələri	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.10. Gömrük ödənişləri tutulmalı olan mallar	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.11. Müvəqqəti aparılan (gətirilən) mallar	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox
3.12. Nəqliyyat vasitələri	<input type="checkbox"/>	<input type="checkbox"/>
	hə	yox

4. Mallar haqqında məlumat:

4.1. 3.2 — 3.11 maddələrində göstərilən mallar haqqında məlumat

№№	Malın adı və digər fərqləndirici əlamətləri, icazə sənədinin verilmə sayı və tarixi, sənədi verən orqan	Miqdarı		Milli valyuta və ya ABŞ \$ ilə dəyəri
		Rəqəmlə	Sözlə	
			Ümumi dəyəri (yekun)	

4.2. Nəqliyyat vasitəsi haqqında məlumat:

Növü, markası	Buraxılma tarixi	Mühər. həcmi (sm ³)
Şassi №-si	Banın №-si	Mühər. №-si

Gömrük rejimi:	<input type="checkbox"/> gətirilmə	<input type="checkbox"/> müvəqqəti gətirilmə	<input type="checkbox"/> geri qaytarma
	<input type="checkbox"/> aparılma	<input type="checkbox"/> müvəqqəti aparılma	<input type="checkbox"/> geri aparma

Bəyannamədə yanlış məlumat göstərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım mənə məlumdur.

«___» Şəxsin imzası _____

199__ il

Xidməti qeydlər:

M.Y.

* Gömrük nəzarəti məqsədilə 3.2—3.12 bəndlərində göstərilən mallar mövcud olduqda, həmin malların adlarının gömrük bəyannaməsinin arxa tərəfində 4-cü bənddə göstərilməsi zəruridir.

Əlavə № 2

GA-5

AV 06500

*Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi
State Customs Committee
of Azerbaijan Republic*

_____ gömrükxanası
customs

«__» _____ 200__ il.

**Gömrük vəsiqəsi
Customs Certificate**

fiziki şəxsin adı və soyadı — name of physical person

vətəndaşlıq — citizenship

*pasportun nömrəsi, verilmə tarixi və müddəti — Num. of paspor
date of issue and term*

Tərəfindən Azərbaycan Respublikasına aşağıda göstərilən valyuta sərvətləri gətirilib:

imported into Azerbaijan Republic following foreign currency and values

Xarici valyuta sərvətlərinin adı name of foreign currency and values	Xarici valyuta sərvətlərinin məbləği quantity of foreign currency and values			
	rəqəmlə in figures	yazı ilə in words		
<i>nağd xarici valyuta — cash foreign currency</i>				
<i>xarici valyutada qiymətli kağızlar (nominal üzrə) — securities in foreign currency (under nominal)</i>				

qiymətli metallar (qramla) — precious metals (gramm)			
təbii daş-qaş (karatla) — natural precious stones (carat)			
Cəmi:			
Total:			

Sahibinin imzası

Gömrük əməkdaşının imzası

**Signature of
owner**

və şəxsi nömrəli möhürü

Signature of customs employee

and personal numeral seal

Gömrük orqanının möhürü

Seal of customs body

**Xarici valyutanın köçürülməsi haqqında
bankın gömrük üçün qeydi**

Mark of bank for customs about transportation of foreign currency

Tarix date	Köçürülmüş xarici valyuta sərvətinin adı name of transported foreign currency and values	Köçürülmüş xarici valyuta sərvətinin məbləği quantity of transported foreign currency and values	ABŞ dollarında ekvivalenti (üz tərəfində göstərilən məzənnə ilə hesablanmış) equal to SUS (counted for rate as shown on the face side)	Bankın adı name of bank	Bankın məsul işçisinin soyadı name of responsible employee of bank	İmza və bankın möhürü signature and seal of bank
	ABŞ dollarında qalıq: - rest in SUS					
	ABŞ dollarında qalıq: - rest in SUS					
	ABŞ dollarında qalıq: - rest in					

Xaricdən gətirilmiş və bu vəsiqə üzrə qeydiyyatda alınmış xarici valyuta sərəvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması və köçürülməsi qaydaları

1. Rezident və qeyri-rezident fiziki şəxslər, Azərbaycan Respublikasının gömrük ərazisinə əvvəllər gətirilmiş və bu Vəsiqə üzrə qeydiyyatdan keçirilmiş xarici valyuta sərəvətlərini gömrük qaydalarına əməl etməklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarmaq hüququna malikdirlər.
2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə hüquqi şəxslərin təhkim etdiyi fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə əvvəllər gətirilmiş xarici valyutanın hüquqi şəxslərin hesabına təhvil verilməsi və köçürülməsi Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi qaydada bu Vəsiqə müvəkkil banklara təqdim olunmaqla həyata keçirilir.

Rules regulating exportation from the Azerbaijan Republic and transportation of foreign currency and values imported from abroad and registered under present Certificate

1. Resident and non-resident physical persons have right to export foreign currency and values from Azerbaijan Republic, which were previously imported to Azerbaijan Republic and registered under this Certificate in accordance with customs rules.
 2. Resident and non-resident physical persons, and also juridical persons, who gave a commission to physical persons, charge to account of juridical persons and transfer foreign currency and values imported previously to the customs territory of Azerbaijan Republic, in accordance with the order established by the National Bank of Azerbaijan Republic, with further of this Certificate to the authorised banks.
-

Əlavə № 3

Valyuta qiymətliləri
ölkə ərazisindən çıxarırlarkən
sərhəd gömrük orqanlarına
təqdim edilməlidir.

Bankın adı: _____
ünvanı: _____
tel.: _____
faks: _____

« ____ » _____ il

**Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətlərinin
verilməsi haqqında**

Bank arayışı

Adı və soyadı

№ _____

vətəndaşlığı

pasportun nömrəsi

verilmə tarixi və müddəti

hesabına əvvəllər köçürülmüş valyuta sərvətlərindən verilib:

xarici valyuta sərvətinin adı	xarici valyuta sərvətlərinin məbləği		ABŞ dollarında ekvivalenti
	rəqəmlə	yazı ilə	
Nağd xarici valyuta			
Xarici valyutada qiymətli kağızlar (nominal üzrə)			
Qiymətli metallar (qramla)			

Cəmi: _____ (50.000 ABŞ dollarınadək)	
--	--

Bankın məsul işçisi: _____
(adı və soyadı) (imza)

Bankın rəhbəri _____ **Bankın möhürü: möhür yeri**
(imza)

Arayışın tərtib olunması qaydaları

1. Arayış, Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta sərvətləri hesabdən nağd verilərkən, bank tərəfindən müştəriyə təqdim olunmalıdır.
2. Arayış əvvəllər köçürülmüş xarici valyuta qiymətlilərindən bir dəfəyə 50,000 ABŞ dollarınadək ekvivalentdə məbləğin Azərbaycan Respublikası ərazisindən nağd çıxarılması üçün əsas sayıla bilər.
3. Arayış 2 nüsxədə tərtib edilir:
 - 1-ci nüsxə (əsl) müştəriyə verilir,
 - 2-ci nüsxə (surət) kassa-məxaric sənədləri ilə birlikdə günün sənədlərinə tikilir.

Əlavə № 4

Valyuta qiymətliləri ölkə ərazisindən çıxarılanda sərhəd gömrük orqanlarına təqdim edilməlidir

Bankın adı: _____
ünvanı: _____
tel.: _____
faks: _____

« ____ » _____ il

Ezamiyyə xərclərinin ödənilməsi barədə Bank arayışı

ezam olunmuş şəxsin adı və soyadı
№ _____

